

Sumqayıt şəhər stadionu şöbəsi üzrə test tapşırıqları

1. Aşağıdakılardan hansı stadion direktoru vəzifəsinin məqsədlərindən biri ola bilməz?

- A) Kütləvi idman tədbirlərinin həyata keçirilməsinə nəzarət
- B) Aşağı yaş qrupundan olan idmançılar üzrə təlim-tədris proqramlarının həyata keçirilməsinə nəzarət
- C) Yaş qrupları üzrə fərdi idman tədbirlərinin həyata keçirilməsinə nəzarət
- D) İdman yarışlarının həyata keçirilməsinə nəzarət
- E) Olimpiya idman növləri üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR- Vəzifə Standartı. SOCARSS.31.0881.YYYY

2. Hansı bənddə kütləvi idman tədbirlərinin təşkili zamanı stadion direktorunun nəzarət etməli olduğu fəaliyyətə nümunə göstərilməmişdir?

- A) İdmançıların hazırlığına nəzarət
- B) Meydanın işıqlandırma sisteminin saz vəziyyətdə olmasına nəzarət
- C) Suvarma sisteminin təmizliyinin təmin olunmasına nəzarət
- D) Soyunub-geyinmə otaqlarının təmizliyinə nəzarət
- E) Klub nümayəndələrinin yerləşdirilməsinə nəzarət

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR- Vəzifə Standartı. SOCARSS.31.0881.YYYY

3. Kütləvi idman tədbirlərinin təşkili zamanı göstərilənlərdən hansının iştirakına zərurət yoxdur?

- A) Mühafizə xidmətinin
- B) Tibbi personalın
- C) Yanğın mühafizə xidmətinin
- D) Seleksiyaçı məşqçilərin
- E) Təcili yardım xidmətinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR- Vəzifə Standartı. SOCARSS.31.0881.YYYY

4. Oyundan sonra klub nümayəndələrinin təhlükəsiz meydanı tərk etmələrinə nəzarətin həyata keçirilməsi kimin vəzifə öhdəliklərinə aiddir?

- A) Tibbi personalın
- B) Məşqçi heyətinin
- C) Hər kəs öz təhlükəsizliyinə görə cavabdehdir
- D) Klub prezidentinin
- E) Stadionun direktorunun

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR- Vəzifə Standartı. SOCARSS.31.0881.YYYY

5. Aşağıdakı fikirlərdən hansı doğrudur?

- A) Seleksiyaçı məşqçilərin idman tədbirində iştirakı stadionun direktorunun icazəsi ilə mümkündür
- B) Təcili yardım xidmətinin idman tədbirlərində iştirakına qonaq komandanın razılığı əsasında icazə verilir
- C) Stadionun direktoru idman tədbirindən əvvəl stadionun tədbirə hazır olduğuna nəzarət etməlidir
- D) Komandaların qarşılıqlı razılığı ilə idman yarışları tamaşaçıların iştirakı olmadan keçirilir
- E) Stadionun beynəlxalq idman yarışlarının keçirilməsi üçün təlimatlara uyğunluğuna yerli icra hakimiyyəti orqanının müvafiq şöbəsi qərar verir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR- Vəzifə Standartı. SOCARSS.31.0881.YYYY

6. Göstərilənlərdən hansı stadion direktorunun icra etdiyi fəaliyyətlərə aid deyil?

- A) Aylıq iş vaxtının uçotu tabelini tərtib etmək
- B) Kütləvi idman tədbirlərinin təşkili
- C) Bina və avadanlıqların cari təmirinin həyata keçirilməsinə nəzarət

D) Fərdi idman tədbirlərinin təşkili

E) Soyunub-geyinmə otaqlarının təmizliyinin təmin olunmasına nəzarəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR- Vəzifə Standartı. SOCARSS.31.0881.YYYY

7. Stadionda olan bina və avadanlıqların təmiri ilə bağlı qərarın verilməsi kimin vəzifə öhdəliklərinə aiddir?

A) Stadionun direktorunun

B) Stadionda fəaliyyət göstərən idman qruplarının

C) Məşqçilər heyətinin

D) İdman komitəsinin

E) Stadionun bütün çalışanlarının

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR- Vəzifə Standartı. SOCARSS.31.0881.YYYY

8. Hansı bənddə stadion direktorunun fəaliyyət sahəsinə aid fikir göstərilmişdir?

A) İdman yarışlarında hakimlik etmək

B) Azarkeş qruplarının təşkilatlanmasını təmin etmək

C) Fərdi idman növləri üzrə idmançıların yarışlara hazırlığını yoxlamaq

D) Stadionun ixtisaslı kadrlarla təmin edilməsi

E) Qeyri-olimpiya idman növləri üzrə tədbirlərin keçirilməsi məhdudlaşdırmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR- Vəzifə Standartı. SOCARSS.31.0881.YYYY

9. "Sumqayıt" şəhər stadionunun inzibati-təsərrüfat fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək hansı vəzifənin fəaliyyət sahəsinə aiddir?

A) Etilen-Polietilen zavodunun direktorunun

B) "Azərikimya" İB-nin Sosial inkişaf şöbəsinin mütəxəssisinin

C) Stadionun direktorunun

D) Həmkarlar İttifaqı Komitəsinin

E) Stadionda fəaliyyət göstərən idman qruplarının

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR- Vəzifə Standartı. SOCARSS.31.0881.YYYY

10. Aşağıdakılardan hansı stadion direktoru vəzifəsinin fəaliyyət sahəsinə aid deyil?

A) Əhali arasında idmanın təbliğatını həyata keçirmək

B) Stadionun idman avadanlıqları ilə təchizatını təmin etmək

C) Stadionunun iqtisadi fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək

D) Sahənin işçilərinə xüsusi geyimlərin, mühafizə vasitələrinin, qida və digər məmulatların verilməsini təşkil etmək

E) İdman klublarının yaradılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR- Vəzifə Standartı. SOCARSS.31.0881.YYYY

11. "Sumqayıt" şəhər stadionunun fəaliyyətinə nəzarəti kim həyata keçirir?

A) "Azərikimya" İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri

B) "Azərikimya" İB-nin Etilen-Polietilen zavodunun direktorunun müavini

C) "Sumqayıt" şəhər stadionunun direktoru

D) Yerli icra hakimiyyətinin müvafiq şöbəsi

E) Milli Olimpiya Komitəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun Sumqayıt şəhər stadionunun Əsasnaməsi. Bakı, 2017

12. Aşağıdakılardan hansı "Sumqayıt" şəhər stadionunun əsas vəzifələrindən biri hesab edilmir?

A) Sağlam həyat tərzi təbliğ etmək

B) İdmanla məşğuliyyətə tələbatı ödəmək

- C) Professional klubların formalaşmasını təmin etmək
- D) Fərdi inkişaf üçün zəruri şəraiti təmin etmək
- E) Bədən tərbiyəsi ilə məşğuliyyətə tələbatı ödəmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun Sumqayıt şəhər stadionunun Əsasnaməsi. Bakı, 2017

13. Aşağıdakılardan hansı "Sumqayıt" şəhər stadionunun funksiyalarına aid edilə bilməz?

- A) Olimpiya oyunlarına lisenziyaları vermək
- B) Dövlətin, cəmiyyətin və şəxsiyyətin maraqları üzrə proqram və xidmətləri reallaşdırmaq
- C) Kütləvi idman tədbirlərini təşkil etmək
- D) Əhalinin sağlamlığını möhkəmləndirmək
- E) İdman yarışlarını keçirmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun Sumqayıt şəhər stadionunun Əsasnaməsi. Bakı, 2017

14. Göstərilənlərdən hansı "Sumqayıt" şəhər stadionunun direktorunun hüquq və vəzifələrinə aiddir?

- A) Stadionun ərazisində ödənişli xidmətlərin təşkili
- B) Yerli azarkeş qruplarının fəaliyyətini koordinasiya etmək
- C) Qanunvericiliklə nəzərdə tutulmuş hədlər daxilində stadionun mülkiyyətinə sərəncam vermək
- D) Stadionun xərclərini azaltmaq məqsədilə kommersiya fəaliyyəti ilə məşğul olmaq
- E) Heç biri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun Sumqayıt şəhər stadionunun Əsasnaməsi. Bakı, 2017

15. İdman obyektləri dedikdə aşağıdakılardan hansı anlaşılmır?

- A) Bədən tərbiyəsi tədbirlərinin keçirilməsi üçün xüsusi olaraq nəzərdə tutulmuş obyektlər
- B) Təlim-məşq proseslərinin keçirilməsi üçün xüsusi olaraq quraşdırılmış idman qurğuları
- C) Kütləvi idman tədbirlərinin keçirilməsi üçün xüsusi olaraq nəzərdə tutulmuş obyektlər
- D) Mədəni-kütləvi tədbirlərin və konsertlərin keçirilməsi üçün inşa edilmiş qapalı obyektlər
- E) İdman yarışlarının keçirilməsi üçün inşa edilmiş örtülü və açıq obyektlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

16. 1. Vətəndaşların bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququnun təmin edilməsi;
2. Peşəkar idmançıların işlə təminatında xüsusi imtiyazlarla təmin edilməsi;
3. Əhalinin aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan təbəqələri arasında bədən tərbiyəsi və idmanın inkişafının vacibliyi;
4. Bədən tərbiyəsi və idman sahəsində ayrı-seçkiliyin və zorakılığın yolverilməzliyi;
5. İdman mərc oyunları sahəsində beynəlxalq öhdəliklərə dövlət tərəfindən riayət edilməsi.
Yuxarıda qeyd olunanlardan hansıları bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsiplərindəndir?

- A) 1, 3, 4
- B) 1, 2, 4
- C) 3, 4, 5
- D) 2, 3, 5
- E) 1, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

17. 1. Peşəkar idmanla məşğul olmaq;
2. İdman sahəsində fəxri adların təsis edilməsi;
3. Peşəkar idman klubları və assosiasiyalar yaratmaq;
4. İdman obyektləri və avadanlıqlarını əldə etmək, icarəyə vermək;
5. İdman arbitrajının yaradılması.

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yuxarıda göstərilənlərdən hansıları vətəndaşların bədən tərbiyəsi və idman sahəsindəki hüquqlarındandır?

- A) 1, 2, 3

B) 3, 4, 5

C) 1, 3, 4

D) 2, 4, 5

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

18. Aşağıda göstərilənlərdən hansı bədən tərbiyəsi-idman təşkilatlarının əsas məqsədlərindən biri ola bilməz?

A) Əhəlinin sağlamlığının qorunması

B) Ehtiyat idman qüvvələrinin hazırlanması

C) Yüksək dərəcəli idmançıların hazırlanması

D) İdman mərc oyunlarında yüksək nəticələrin əldə edilməsi

E) Bədən tərbiyəsi və idmanın inkişafı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

19. Bədən tərbiyəsi-idman təşkilatları ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?

A) Yalnız kommertiya təşkilatları statusunda yaradıla bilərlər

B) İdmançıların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün şərait yaradır

C) Təlim-məşq proseslərinin tələb olunan səviyyədə təşkilini təmin edir

D) Yüksək idman nəticələrinin əldə edilməsi məqsədi ilə məşqçilərə və idmançılara köməklik göstərir

E) Maliyyələşdirilmə yarışların keçirilməsi və əhəliyə pullu idman xidmətlərindən əldə olunan vəsait hesabına həyata keçirilə bilər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

20. Azərbaycan Respublikasının ərazisində bir idman növü üzrə neçə ictimai birlik respublika idman federasiyası qismində akkreditasiya oluna bilər?

- A) Ən çox üç
- B) Olimpiya idman növü olub olmamasından asılı olaraq müxtəlif sayda
- C) Ən çox beş
- D) Yalnız bir
- E) Qanunvericilikdə hər hansı məhdudiyət qoyulmayıb

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

21. Hansı bənddə göstərilən fikir respublika idman federasiyalarının sahib olduqları hüquqlardan biri ola bilməz?

- A) Ölkə ərazisində idman növü üzrə çempionatları təşkil etmək
- B) Bədən tərbiyəsi-idman sahəsində mütəxəssislərin hazırlanması üçün tədbirlər görmək
- C) Beynəlxalq idman yarışlarını təşkil etmək
- D) Kubok yarışlarını keçirtmək
- E) İdman sahəsində çalışan mütəxəssislərin sosial müdafiəsi məqsədilə idman mərc oyunlarını təşkil etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

22. Aşağıdakılardan hansı uşaq-gənclər idmanının təşkili və inkişafı ilə məşğul olan təşkilatlardan biri deyil?

- A) Təhsil müəssisələri
- B) İdman birlikləri
- C) İstehsalat müəssisələri
- D) Bələdiyyələr
- E) Bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil müəssisələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

23. Aşağıdakılardan hansı bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil müəssisələrindən biri deyildir?

- A) Uşaq-gənclər idman məktəbləri
- B) Olimpiya hazırlığı mərkəzləri
- C) Uşaq-gənclər texniki idman məktəbləri
- D) Fənn olimpiadalarına hazırlıq mərkəzləri
- E) Olimpiya ehtiyatı məktəbləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

24. Bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili və keçirilməsinə görə kimlər cavabdehlik daşıyırlar?

- A) Təşkilatçılar
- B) İdmançılar
- C) Məşqçilər heyəti
- D) İdman azarkeşləri
- E) Kütləvi informasiya vasitələrinin rəhbərləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

25. İdman tədbirlərinin keçirildiyi yerlərdə reklamların yerləşdirilməsi, tədbirlərin televiziya və radio vasitəsi ilə yayımı hüquqları kimə məxsusdur?

- A) Tədbirin təşkilatçılarna
- B) İdman tədbirinin iştirakçılarna
- C) Tədbirlərin keçirildiyi idman obyektinin mülkiyyətçilərinə
- D) İştirakçı komandaların idarə heyətlərinə

E) Kütləvi informasiya vasitələrinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

26. Göstərilənlərdən hansıları idman yarışlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə buraxılıla bilərlər?

A) Giriş bileti olmayan şəxslər

B) Sifətinə azarkeşlik etdiyi komandanın simvolları ilə boyamış şəxslər

C) Üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslər

D) Sifətini maska ilə gizlədən şəxslər

E) Şəxsi baxışdan iimtina edən şəxslər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

27. Aşağıdakılardan hansıları idman yarışlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə buraxılmasına yol verilmir?

A) Komandaların bayraqları

B) Dövlət bayraq və simvolları

C) Rəqib komanda ilə bağlı satirik məzmunlu transparantlar

D) Azarkeş qruplarının emblemləri

E) Məzmunu ictimai qaydanı pozmağa yönəlmiş plakatlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

28. Qeyd olunan fikirlərdən hansı yanlıştır?

A) Psixotrop maddələrin təsiri altında olan şəxslər idman tədbirlərinə buraxılmırlar

B) Qrup şəklində ifrat azarkeşlik edən şəxslər idman obyektlərinin ərazilərindən uzaqlaşdırılırlar

C) İdman yarışlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə bütün növ alkoqollu içkilərin keçirilməsi qadağandır

D) İdman yarışlarının keçirilməsi zamanı yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin təmin olunması məqsədi ilə qanunla nəzərdə tutulmuş məhdudiyətlər tətbiq edilir

E) Heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

29. 1. Azarkeşlər ədalətsiz hakimlik nəticəsində yarışın dayandırılmasını tələb edə bilərlər;
2. Tamaşaçılara yalnız komandaların emblemləri olan maskalarla sifəti gizlətməyə icazə verilir;

3. Vətəndaşların şəxsi baxışını yalnız həmin şəxslə eyni cinsdən olan şəxslər həyata keçirə bilərlər;

4. Kütləvi idman tədbirləri həyata keçirilən zaman idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə açıq odlu mənbələrdən istifadə etmək qadağandır;

5. İdman tədbirləri zamanı irqi, milli və dini ayrı-seçkiliyin təbliği ilə bağlı plakatların açılması yolverilməzdir.

Yuxarıda qeyd olunan fikirlərdən hansıları doğrudur?

A) 1, 3, 5

B) 3, 4, 5

C) 2, 4, 5

D) 1, 2, 3

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

30. İdman volontyorları hansı halda rəsmi bədən tərbiyəsi-idman tədbirlərinə cəlb edilə bilərlər?

A) Professional idmançı olduqda

B) İdman ustalığı dərəcəsi aldıqdan sonra

C) İdman tədbirinin təşkilatçılarının razılığı olduqda

- D) Bədən tərbiyəsi-idman təşkilatlarında xüsusi hazırlıq keçdikdə
E) İdman volontyorlarının rəsmi tədbirlərdə iştirakına yol verilmir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

31. İdman obyektlərindən hansı məqsədlərlə istifadə edilə bilməz?

- A) Bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin keçirilməsi üçün
B) İdman yarışlarının keçirilməsi üçün
C) Kütləvi təşviqat kompaniyalarının keçirilməsi üçün
D) Təlim-məşq toplanışlarının keçirilməsi üçün
E) Mədəni tədbirlərin keçirilməsi üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

32. Göstərilən fikirlərdən hansı doğru deyildir?

- A) İdman tədbirlərinə giriş biletləri tədbirinin təşkilatçısı tərəfindən müəyyən olunmuş tariflərdən yüksək qiymətə satıla bilər
B) Bilet satışına nəzarət yolu ilə rəqib tamaşaçı qruplarının ayrı-ayrı zonalarda yerləşdirilməsi təmin edilir
C) İdman yarışlarına giriş biletlərinin tarifləri və satışı qaydası idman tədbirinin təşkilatçısı tərəfindən müəyyən edilir
D) Çempionatlarının keçirilməsi zamanı giriş biletlərinin tarifləri daha çox tamaşaçının iştirakına imkan verməklə tənzimlənir
E) İdman yarışlarına giriş biletlərinin saxtalaşdırılması məsuliyyətə səbəb olur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

33. Aşağıdakı fikirlərdən hansı yanlıştır?

- A) İdman obyektləri sosial infrastruktur obyektlərinə aiddir
- B) İdman obyektlərinin layihələndirilməsi və tikintisi həmin obyektlərə əlillərin maneəsiz keçməsinin təmin edilməsi haqqında tələblərə riayət etməklə həyata keçirilir
- C) Təhsil müəssisələrinin tikintisi və ya yenidən qurulması planlarına bədən tərbiyəsi, sağlamlıq və idman obyektlərinin tikintisinin salınması məcburidir
- D) İdman obyektlərinin yerləşdirilməsi qanunvericiliyə uyğun həyata keçirilir
- E) İdman obyektlərinin tikintisi yaşayış sahələrindən kənarında həyata keçirilməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

34. İdman mərc oyunları kim tərəfindən həyata keçirilə bilər?

- A) Federasiya statusu almış ictimai birlik
- B) Akkreditasiya olunmuş hüquqi şəxs
- C) Qeydiyyatda alınmış idman klubları
- D) Seleksiyaçı məşqçilər
- E) İdmançılar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

35. Aşağıdakılardan hansı örtülü kompleks idman qurğularına aid deyil?

- A) Meydançalar
- B) Örtülü stadionlar
- C) İdman sarayları
- D) Universal idman zalları
- E) Çoxsaylı idman korpusları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009, № 847-IIIQ

36. İdman qurğuları ayrı-ayrılıqda neçə elementdən ibarətdir?

- A) 2 - Əsas və köməkçi qurğular
- B) 5 - Əsas, inzibati, VİP, təsərrüfat və tamaşaçı qurğuları
- C) 2 - Daxili və xarici qurğular
- D) 3 - Yardımcı, əsas və azərkeş üçün qurğular
- E) İdman qurğuları bütöv kompleks kimi qəbul edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

37. İdman obyektlərində əsas qurğular hansı məqsədlər üçün nəzərdə tutulur?

- A) Fiziki tərbiyə və məşğələ proseslərinin yerinə yetirilməsi üçün
- B) Yarış iştirakçılarına xidmət etmək üçün
- C) İnzibati fəaliyyət üçün
- D) İdman obyektinə daxil olmaq üçün
- E) Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

38. İdman obyektlərində azərkeşlərin yarışını izləmələri üçün hansı qurğular nəzərdə tutulur?

- A) İnzibati qurğular
- B) Yardımcı qurğular
- C) Azərkeş qurğuları
- D) Təsərrüfat qurğuları
- E) Əsas qurğular

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

39. Start qəlibləri hansı məsafələrə qaçış yarışlarında istifadə olunur?

- A) Kros qaçışı
- B) Qısa və orta məsafəyə qaçış
- C) Uzun məsafəyə qaçış
- D) Maneələri uzun məsafəyə qaçış
- E) Marafon

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

40. Stadionun ətrafında dairə boyunca olan qaçış cığırının eni hansı ölçüdə olur?

- A) 107 sm
- B) 95 sm
- C) 150 sm
- D) 87 sm
- E) 125 sm

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

41. Bir başa qaçış cığırını 100-110 m maneəli qaçışlarda hansı məsafədə qurulur?

- A) 110 m
- B) 125 m
- C) 150 m
- D) 175 m
- E) 200 m

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

42. Bir başa qasçış cığırları 60 m məsafəyə qaçışda hansı məsafədə qurulur?

- A) 60 m
- B) 75 - 80 m
- C) 100 - 110 m
- D) 125 m
- E) 150 m

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

43. 50 km məsafəyə idman yerışı yarışları harada keçirilir?

- A) Stadionlarda
- B) Manejlərdə
- C) Yalnız şossedə
- D) Stadionlarda və manejlərdə
- E) İdman yerışləri 5 km-dən 20 km-ə kimi məsafələrdə keçirilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

44. Aşağıdakılardan hansı manej hesab edilmir?

- A) Sumqayıt Olimpiya İdman Kompleksi
- B) "Alüminiumçu" İdman Evi
- C) Paralimpiya İdman Kompleksi
- D) "Neftçi" İdman Klubu İctimai Birliyinin Sumqayıt Cüdo Təlim İdman Zalı
- E) "İnşaatçı" Təlim-Məşq Bazası

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

45. Aşağıdakı fikirlərdən hansını yüngül atletika üçün demək olmaz?

- A) Yüngül atletikanın populyarlığı ən ağır idman növü olmasından irəli gəlir
- B) Dünyanın ən qədim və geniş yayılmış növü hesab edilir
- C) Yüngül atletikada yerinə yetirilən hərəkətlərin sayı çoxdur
- D) Yüngül atletikanın populyarlığı və kütləviliyi onun əlçatan olması ilə də izah olunur
- E) Həm idman zallarında, həm də açıq havada məşğul olmaq olar

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

46. Göstərilənlərdən hansı yüngül atletika idman növlərindən biri deyil?

- A) Şüvüllə hündürlüyə tullanmaq
- B) Çəkic atmaq
- C) Təkanla qaldırma
- D) Yadro itələmək
- E) Marafon yürüşü

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

47. Hansı idman yarışını qapalı idman qurğularında keçirmək mümkün deyil?

- A) Güləş
- B) Həndbol
- C) Qaçış
- D) Hündürlüyə tullanma
- E) Marafon yürüşü

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

48. Aşağıdakılardan hansı yüngül atletikanın tullanma (hoppanma) növünə aid deyil?

- A) Uzununa tullanma
- B) Hündürlüyə tullanma
- C) Qaçaraq üçqat tullanma
- D) Eninə tullanma
- E) Dirəklə tullanma

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

49. Aşağıdakılardan hansı tullama idman növlərindən biri deyildir?

- A) Daş atma
- B) Disk atma
- C) Nizə atma
- D) Çəkic atma
- E) Yadro itələmə

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

50. Kompleks idman yarışlarının keçirilməsini təmin edən inşaat qurğusu necə adlanır?

- A) Futbol meydançası
- B) Stadion
- C) Açıq basketbol sahəsi
- D) Tamaçaşı tribunaları
- E) Heç biri

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

51. Futbol meydançasının mərkəz nöqtəsinin ətrafında çəkilən dairənin diametri neçə metr olmalıdır?

- A) 10 m

B) 7,25 m

C) 6 m

D) 9,15 m

E) 8,5 m

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

52. Futbol meydançasında qapılar hansı ölçülərdə olmalıdır?

A) 6,5 x 2,5 m

B) 7 x 2 m

C) 7,32 x 2,44 m

D) 7,2 x 3 m

E) 8,23 x 2,54 m

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

53. Rəsmi voleybol yarışları hansı ölçülü meydançalarda oynanılır?

A) 18 x 9 m

B) 9 x 4,5 m

C) 40 x 20 m

D) 18 x 10 m

E) 28 x 15 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

54. Beynəlxalq Basketbol Federasiyasının rəsmi oyunları üçün basketbol meydançası hansı ölçülərdə olmalıdır?

A) 18 x 9 m

B) 9 x 4,5 m

C) 40 x 20 m

D) 18 x 10 m

E) 28 x 15 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

55. Basketbol yarışları ilə bağlı aşağıda verilmiş fikirlərdən hansı doğru deyildir?

A) Meydança tavanının hündürlüyü ən azı 7 metr olmalıdır

B) Beynəlxalq Basketbol Federasiyasının rəsmi oyunlarından başqa yarışlarda meydança ölçüləri azı 28x15 metr olmalıdır

C) Rəsmi oyunlar həm açıq, həm də, qapalı idman zallarında keçirilir

D) Rəqib səbəti yaxınlığındakı ərazidən başqa meydançanın ərazisi üçxallıq zona hesab olunur

E) Düzbucaqlı formada, səthi hamar və bərk olan sahədə oynanılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

56. Hansı idman növünə aid rəsmi yarışlar ancaq qapalı idman zallarında keçirilir?

A) Futbol

B) Basketbol

C) Voleybol

D) Həndbol

E) Hokkey

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

57. Hansı idman növü üzrə rəsmi yarışlar açıq idman meydançalarında keçirilə bilməz?

A) Badminton

B) Otüstü hokkey

C) Oxatma

D) Voleybol

E) Tennis

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.A.Abbasov. İdman qurğuları fənni üzrə mühazirələr.

58. Futbol meydançası ilə bağlı verilmiş fikirlərdən hansı yanlıştır?

A) Oyunlar həm süni, həm də təbii örtükdə oynana bilər

B) Cərimə meydançasının ölçüləri 40,32 x 16,5 metrə bərabərdir

C) Futbol oyunları mütləq təbii ot örtüyü olan meydançalarda təşkil edilməlidir

D) Dünya standartlarına uyğun futbol meydançası mürəkkəb çoxqatlı bir qurğudur

E) Süni örtük yaşıl rəngdə olmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: https://az.wikipedia.org/wiki/Futbol_meydan%C3%A7as%C4%B1

59. Oyun keçirilən zaman komandanın rəsmi şəxslərinin, ehtiyat oyunçularının və əvəz edilmiş oyunçularının yerləşməsi üçün ayrılmış yer necə adlandırılır?

A) Texniki zona

B) Köməkçi sahə

C) Xidməti bölgə

D) Ehtiyat oyunçular skamyası

E) Qaçış zolağı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Oyun Qaydaları 2018/19, IFAB, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi tərcüməsi. Bakı, 2018

60. Avropanın ən çox tamaşaçı tutumuna sahib stadionu hansıdır?

A) Marakana stadionu

B) Kamp Nou stadionu

C) Uembli stadionu

D) Lujniki stadionu

E) Baki Olimpiya Stadionu

Testin çətinlik dərəcəsi: asan

İstinad:

https://tr.wikipedia.org/wiki/Kapasitelerine_g%C3%B6re_Avrupa%27daki_stadyumlar_listesi

61. Avropa Futbola Çıxış Mərkəzinin (CAFÉ) quruluş məqsədi hansı bənddə göstərilmişdir?

A) Əlilliyi olan tərəfdarların futbol oyunlarına gedə bilmələrini təmin etmək

B) Futbol oyunlarının baxımlılığını artırmaq

C) Hər kəsin futbol oyunlarına televiziyalardan rahat izləmələrini təmin etmək

D) Azarkeşlərin daha az məbləğ ödəməklə futbol müsabiqələrinə əlçatanlığı təmin etmək

E) Avropa Futbol Assosiasiyaları İttifaqının gəlirlərini artırmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

62. Stadionlara giriş auditinin (access audit) məqsədləri aşağıdakılardan hansı bənddə göstərilmişdir?

A) Azarkeşlərin sürətli keçidinin təmin edilməsi

B) VIP statuslu qonaqların maneəsiz keçidlərinin təmin edilməsi

C) Əlilliyi olan şəxslərə fiziki, psixoloji və zehni təsir göstərə biləcək xüsusiyyətlərin müəyyənləşdirilməsi

D) Qonaq komandaların girişi zamanı qarşılaşıla biləcək problemlərin müəyyənləşdirilməsi

E) Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

63. UEFA-nın qaydalarına əsasən stadionlara giriş auditində (access audit) aşağıdakılardan hansılara baxılmalıdır?

- A) Oyunların keçirilmə sıxlığına
- B) Biletləri qiymətlərinə
- C) Beynəlxalq idman yarışlarının reqlamentlərinə
- D) Oyunların birbaşa yayım imkanlarına
- E) Əlilliyi olan şəxslərlə bağlı yerli qanunvericiliyə

Testin çətinlik dərəcəsi: orta

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

64. Əlilliyi olan şəxslərlə bağlı aşağıdakılardan hansı UEFA tələblərindən biri deyildir?

- A) Bütün bilet kassaları, xidmət masaları, mağaza və kafelər də daxil olmaqla eşitmə qüsurlu azarkeşlər üçün müvafiq texniki imkanlar yaradılmalıdır
- B) Bilet kassalarından ən az biri əlil arabaları nəzərə alınaraq alçaq olmalıdır
- C) Bütün bilet kassalarında mütləq eşitmə qüsurlu azarkeşlər üçün izahedici işarələr olmalıdır
- D) Əlilliyi olan şəxslərin çox uzun müddət növbədə gözləməməsi üçün tədbirlər görülməlidir
- E) Əlilliyi olan şəxslər digər azarkeşlərlə eyni imkanlarda bilet əldə edə bilmə imkanlarına sahib olmalıdırlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

65. Əlilliyi olan şəxslərlə birlikdə stadionla gələn müşayiətçi üçün hansı şərait yaradılır?

- A) Stadionun girişində əlilliyi olan azarkeş könüllülər tərəfindən qarşılanmalıdır
- B) Müşayiətçi bileti güzəştli qiymətə satılır
- C) Yalnız əlil arabasında olan azarkeşlərə güzəştlər tətbiq edilir
- D) Əlilliyi olan şəxsə pulsuz əlavə bir bilet verilməlidir
- E) Əlavə hər hansı güzəşt nəzərdə tutulmur

Testin çətinlik dərəcəsi: orta

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

66. Kimlər üçün müşayiətçi qismində pulsuz biletlə stadionla buraxılmasına ehtiyac duyulmur?

- A) Epilepsiya xəstəliyi olanlar üçün
- B) Sərbəst şəkildə özünü idarə edə bilənlər üçün
- C) Əlil arabasında olanlar üçün
- D) Öyrənmə çətinliyi olanlar üçün
- E) Gözdən əlilliyi olanlar üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

67. Futbola çıxış imkanlarının artırılması baxımından qeyd olunan fikirlərdən hansı yanlıştır?

- A) Stadion əməkdaşları heç bir halda əlilliyi təsdiq edən sənəd tələb edə bilməzlər
- B) Əlilliyi olan şəxslərdən bilet üçün müşayiətçi də nəzərə alınaraq daha yüksək məbləğ tələb edilməməlidir
- C) Stadion əməkdaşlarının əlilliyi olan azarkeşlərə qarşı təmkinli davranmalıdırlar
- D) Stadion rəhbərliyindən əlilliyi olan azarkeşlər üçün pulsuz biletlər tələb edilə bilməz
- E) Birdən çox müşayiətçiyə ehtiyacı olan azarkeşlərlə bağlı stadion və klubların alternativ həll yolları tapmaları tövsiyyə olunur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

68. Stadion girişlərində avtodayanacaqların xüsusilə əlilliyi olan şəxslərin nəqliyyat vasitələrindən rahat düşüb minə bilmələri nəzərə alınaraq formalaşdırılması kimin fəaliyyətinə aiddir?

- A) Yerli icra hakimiyyəti orqanlarının

- B) Gənclər və idman nazirliyinin
- C) Milli Olimpiya Komitəsinin
- D) Stadion və/və ya futbol klublarının rəhbərliyinin
- E) Stadionun tikintisinə cavabdeh olan tikinti şirkətinin

Testin çətinlik dərəcəsi: orta

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

69. Futbol oyunlarının təşkili zamanı əlilliyi olan şəxslərin nəqliyyat vasitələrindən düşmə və minmə yerləri bu şəxslər üçün nəzərdə tutulmuş stadiona giriş nöqtələrindən hansı məsafədə olmalıdır?

- A) Təhlükəsizlik qaydalarına uyğun olaraq 50 metrədən yaxın ola bilməz
- B) 100 m
- C) Ən az 75 m
- D) Stadiona girişdə heç bir azarkeş üçün imtiyazlar nəzərdə tutulmayıb
- E) Ən çox 50 m

Testin çətinlik dərəcəsi: çətin

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

70. Müsabiqələrin olduğu günlərdə əlilliyi olanlar üçün ayrılmış avtodayanacaqların stadion əməkdaşları tərəfindən yoxlanılmasını kim təmin etməlidir?

- A) Yol polisi əməkdaşları
- B) Stadion rəhbərliyi
- C) Təhlükəsizlik xidmətinin əməkdaşları
- D) Şəhər rəhbərliyi
- E) Federasiya əməkdaşları

Testin çətinlik dərəcəsi: orta

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

71. UEFA və CAFE-nin stadionlara çıxış imkanları ilə bağlı təcrübə bələdçisinə əsasən stadionların avtodayanacaqlarının neçə faizinin əlilliyi olan azarkeşlər üçün ayrılması tövsiyyə edilir?

- A) Ən az 6%
- B) 2-3 %
- C) 10%-dən az olmayaraq
- D) 0.05
- E) Xüsusi sahənin arılmasına ehtiyac duyulmur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

72. Stadion əməkdaşları idman oyunlarının keçirildiyi gündə stadion daxilində sərxoş kimi hərəkət müvazinətini saxlaya bilməyən və ya sözləri aydın ifadə etməkdə çətinlik çəkən azarkeşlə qarşılaşdıqda UEFA və CAFE-nin tövsiyyələrinə əsasən necə davranmalıdırlar?

- A) Ən yaxın təhlükəsizlik xidməti əməkdaşına məlumat verməlidir
- B) Stadionu tərk etməyə dəvət etməlidir
- C) Digər əməkdaşların da köməyi ilə stadiondan kənarlaşdırmalıdır
- D) Azarkeşlərin sərxoş ola biləcəyini nəzərə alaraq diqqət yetirməməlidir
- E) Bu şəxsin əlilliyi ola biləcəyi nəzərə alınaraq həssas və təmkinli davranmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

73. Stadionlarda pilləkən pillələri müvafiq olaraq ən az və ən çox hansı hündürlükdə olmalıdır?

- A) 60 - 100 mm
- B) 125 - 180 mm
- C) 175
- D) 140 - 150 mm
- E) Standart 160 mm

Testin çətinlik dərəcəsi: orta

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

74. Futbol oyunlarına azarkeşlik etmək üçün gələn əlilliyi olan şəxslərlə bağlı aşağıda verilən fikirlərdən hansı doğrudur?

- A) Görmə məhdudiyətli və kor azarkeşlər stadionda birlikdə oturmalıdırlar
- B) Əlilliyi olan şəxslərin hamısı əlil arabalarından istifadə edir
- C) Əlilliyi olan şəxslərin doğma komandalarının azarkeşləri üçün nəzərdə tutulmuş sektorlarda oturması üçün şərait yaradılmalıdır
- D) Əlilliyi olan azarkeşləri müşayiət edənlər üçün əlavə yerlərin ayrılması stadionun mali imkanlarından asılıdır
- E) Əlilliyi olan şəxslər ancaq bu məqsədlə ayrılmış məhdud sayda yerlərdə oturmalıdırlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

75. Avropa Standartlaşdırma Komitəsinin (CEN) CEN/ TR 15913 texnik raportuna əsasən yeni tikilən 20 min tamaşaçı tutumu olan stadionda hərəkət məhdudiyəti olan azarkeşlər üçün ən az neçə oturacaq nəzərdə tutulmalıdır?

- A) 100
- B) 125
- C) 150
- D) 200
- E) 250

Testin çətinlik dərəcəsi: çətin

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

76. Avropa Standartlaşdırma Komitəsinin (CEN) CEN/ TR 15913 texnik raportuna əsasən Bakı Olimpiya Stadion ilə eyni sayda tamaşaçı tutumu olan və yeni tikiləcək stadionda hərəkət məhdudiyəti olan azarkeşlər üçün ən az neçə oturacaq nəzərdə tutulmalıdır?

A) 250

B) 270

C) 350

D) 420

E) 470

Testin çətinlik dərəcəsi: çətin

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

77. Avropa Standartlaşdırma Komitəsinin (CEN) CEN/ TR 15913 texnik raportuna əsasən yeni tikilən 15 min tamaşaçı tutumu olan stadionda əlil arabasında hərəkət edən azarkeşlər üçün ən az neçə oturacaq nəzərdə tutulmalıdır?

A) 50

B) 75

C) 100

D) 125

E) 150

Testin çətinlik dərəcəsi: çətin

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

78. Avropa Standartlaşdırma Komitəsinin (CEN) CEN/ TR 15913 texnik raportuna əsasən Tofiq Bəhramov adına Respublika Stadionu ilə eyni sayda tamaşaçı tutumu olan və yeni tikiləcək stadionda əlil arabasında hərəkət edən azarkeşlər üçün ən az neçə oturacaq nəzərdə tutulmalıdır?

A) 75

B) 100

C) 125

D) 150

E) 183

Testin çətinlik dərəcəsi: çətin

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

79. UEFA-nın təşkilatçılığı ilə keçirilən müsabiqələrdə aşağıdakılardan hansı qadağandır?

- A) Stadionu oturmaqların sayından artıq azarkeşin buraxılması
- B) İdmançıların texniki zonaya yaxınlaşmaları
- C) Biletlərin oyun gününə 3 gün qalmışdan tez satışa çıxarılması
- D) Seleksiyaçı məşqçilərin oyunları izləməsi
- E) Stadionda hərəkət məhdudiyəti olan azarkeşlər üçün oturmaqların ümumi oturmaq sayının 15 %-dən az olması

Testin çətinlik dərəcəsi: asan

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

80. Aşağıdakılardan hansı əlilliyi olan şəxslər üçün psixoloji məhdudiyət təşkil etmir?

- A) Sərt qaydalar
- B) Rutin davranışlar
- C) Təmkinli davranış
- D) Qapalı sahələr
- E) Çevik olmayan xidmətlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: ACCESS FOR ALL - UEFA and CAFE Good Practice Guide to Creating an Accessible Stadium and Matchday Experience

81. UEFA-nın stadionların infrastrukturuna dair tərtib etdiyi təlimata əsasən stadionun nəzarət otağı kimlərin fəaliyyəti üçün nəzərdə tutulur?

- A) Təhlükəsizlik xidməti əməkdaşları üçün
- B) Ev sahibi komandanın rəhbərliyi üçün
- C) Stadionun təsərrüfat işçiləri üçün
- D) Seleksiyaçı məşqçilər üçün

E) VIP qonaqlar üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

82. Futbol meydançası ilə bağlı göstərilənlərdən hansı yanlıştır?

A) İdeal düz olmalıdır

B) Futbol sahəsinin örtüyü yaşıl olmalıdır

C) İdman Arbitraj Məhkəməsinin (CAS) qaydalarına uyğun olmalıdır

D) Futbol sahəsindəki işarələr ağ rəngdə olmalıdır

E) Oyun meydanı tamamilə təbii və ya əgər yarışın rəqlamentində icazə verilsə, tamamilə süni olmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

83. UEFA təlimatına əsasən hansı halda süni örtüklü meydançaların istifadəsinə yol verilir?

A) Süni örtük məşqçilər heyəti tərəfindən qəbul edildikdə

B) Yerli komandaların nümayəndələrinin razılığı əsasında

C) Beynəlxalq səhiyyə təşkilatının standartlarına cavab verdikdə

D) Örtük FİFA-nın Futbol Örtüyü üzrə Keyfiyyət Proqramının və Beynəlxalq Matç Standartının tələblərinə cavab verdikdə

E) Heç bir halda yol verilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

84. UEFA-nın təlimatına əsasən 1-ci və 2-ci kateqoriyalı stadionların uzunluğu hansı ölçüdə olmalıdır?

A) 110 - 120 m

B) 100 - 105 m

C) 95 m

D) 64 - 68 m

E) 115 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

85. UEFA-nın təlimatına əsasən 3-cü və 4-cü kateqoriyalı stadionların uzunluğu hansı ölçüdə olmalıdır?

A) 110 - 120 m

B) 105 m

C) 95 - 100 m

D) 64 - 68 m

E) 115 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

86. UEFA-nın təlimatına əsasən yerləşmə və iqlim şəraitindən asılı olaraq 3-cü və 4-cü kateqoriyalı stadionlarda əlavə hansı tələblər mövcuddur?

A) Təbii ot örtüyünün olması

B) Stadionun uzunluğunun 100 metrdən az olmaması

C) VIP tribunaların ən çox 250 azarkeş tutumlu olması

D) İsitmə və sahənin üstünün örtülməsi

E) Əlavə tələb nəzərdə tutulmur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

87. UEFA-nın təlimatına əsasən 1-ci və 2-ci kateqoriyalı stadionların eni hansı ölçüdə olmalıdır?

A) 45 - 60 m

B) 100 - 105 m

- C) 95 m
- D) 64 - 68 m
- E) 75 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

88. Ehtiyat oyunçular üçün isinmə sahəsi stadionun hansı hissəsində təşkil edilməlidir?

- A) Yan xətt hakiminin arxasında
- B) Texniki zonada
- C) Ehtiyat oyunçular sahənin kənarında istənilən yerdə isinmə hərəkətləri yerinə yetirə bilərlər
- D) Paltardəyişmə otaqları olan dəhlizdə
- E) Oyun zamanı ehtiyat oyunçuların isinməsi üçün sahə nəzərdə tutulmur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

89. Futbol meydançasında qapılarla bağlı verilmiş fikirlərdən hansı yanlıştır?

- A) Stadionda tələb olunduqda asanlıqla quraşdırıla bilən ehtiyat qapı olmalıdır
- B) Qapı dirəkləri ağ rəngdə olmalıdır
- C) Qapı dirəyinin alt hissəsi yerdən ən az 2 m məsafədə olmalıdır
- D) Qapı yerə möhkəm bərkidilməlidir
- E) Qapı çərçivəsi oyunçular üçün təhlükə yaratmayacaq şəkildə olmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

90. UEFA-nın təlimatına əsasən 1-ci və 2-ci kateqoriyalı stadionlarda qapı çərçivələri ilə bağlı əlavə hansı tələblər mövcuddur?

- A) Portativ qapılardan istifadə edilməsi qadağandır
- B) Qapı torunun yaxınlığında əlavə dayaqların olması yolverilməzdir

C) Qarı torunu yerə və dirəklərə bərkidən elementlərdən başqa konstruksiyalar olmamalıdır

D) Qarıçılar qarı dirəklərinin və torun bərkliyini kontrol etdikdən sonra oyunun başlanmasına icazə verilir

E) Heç bir əlavə tələb mövcud deyil

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

91. Ehtiyat oyunçular skamyası futbol sahəsindən hansı məsafədə olmalıdır?

A) Yan xəttədən az 4 m aralıda

B) Stadionda qaçış cığırının olub olmamasına görə müəyyənləşdirilir

C) Futbol sahəsindən ən az 10 m kənarında

D) Yan xəttə bitişik

E) Hər hansı məhdudiyət nəzərdə tutulmur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

92. Ehtiyat oyunçular skamyasında neçə oturacaq nəzərdə tutulmalıdır?

A) Ən çox 10 nəfər üçün

B) 10 - 12 nəfər üçün

C) Ən az 14 nəfər üçün

D) 5 nəfərdən az olmamalıdır

E) Hər hansı məhdudiyət nəzərdə tutulmur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

93. UEFA-nın təlimatına əsasən stadionlarda neçə ədəd bayraq dirəyi olmalıdır?

A) Ən az 7

B) 3

C) 4

D) Ən az 5

E) Hər hansı məhdudiyət nəzərdə tutulmur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

94. Aşağıdakılardan hansı UEFA-nın oyunçular üçün nəzərdə tutulan paltardəyişmə otaqlarına tələblərindən biri deyil?

A) Hər komanda üçün ən az 1 paltardəyişmə otağı nəzərdə tutulmalıdır

B) Hər paltardəyişmə otağında ən az 5 duş kabinəsi olmalıdır

C) Ən az 25 nəfər üçün oturacaq olmalıdır

D) Hər paltardəyişmə otağında 1 masaj masası və 1 taktiki lövhə mövcud olmalıdır

E) Paltardəyişmə otaqları ən az 70 kv.m nəzərdə tutulmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

95. UEFA-nın təlimatına əsasən 3-cü və 4-cü kateqoriyalı stadionlarda hakimlərin paltardəyişmə otaqları hansı ölçüdə olmalıdır?

A) 15 kv.m

B) Ən az 20 kv.m

C) 12 - 15 kv.m

D) Ən az 30 kv.m

E) Heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

96. UEFA-nın təlimatına əsasən stadionlarda aşağıdakılardan hansının olması mütləq tələb olunmur?

A) UEFA nümayəndələri üçün otaq

- B) İlk yardım otağı
- C) Dopinq yoxlanışı otağı
- D) İstirahət otağı
- E) Avtodayanacaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

97. UEFA-nın təlimatına əsasən 3-cü kateqoriyalı stadionlarda tamaşaçı yerləri nə qədər olmalıdır?

- A) Ən az 1500
- B) 3000
- C) Ən az 4500
- D) Ən az 8500
- E) 20 000-dən çox olmayaraq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

98. UEFA-nın təlimatına əsasən stadionda rəsmi oyunların keçirilə bilməsi üçün ən az neçə azarkeş oturacağı olmalıdır?

- A) 200
- B) 500
- C) 1500
- D) 4500
- E) 8500

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

99. Stadionda qonaq komandanın azarkeşləri üçün neçə yer ayrılmalıdır?

- A) Ən az 200

- B) Oturacaqların sayının ən az 10%-i
- C) 500-dən artıq olmamaqla
- D) Stadionun tamaşaçı tutumunun 5%-dən az olmamaqla
- E) Xüsusi hallar istisna olmaqla qonaq komanda azarkeşləri üçün yer ayrılırmır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

100. UEFA-nın təlimatına əsasən hansı kateqoriyalı stadionlarda ayaq üstə tamaşaçıların stadiona buraxılmasına, terraslar, platformalar və söykənəcəyi olmayan oturacaqların quraşdırılmasına icazə verilir?

- A) 1-ci kateqoriyalı
- B) 2-ci kateqoriyalı
- C) 3-cü kateqoriyalı
- D) 4-cü kateqoriyalı
- E) Heç birinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

101. UEFA-nın təlimatına əsasən stadionlarda tamaşaçılar üçün nəzərdə tutulmuş hər tamaşaçı sektorunda aşağıdakılardan hansı olmalıdır?

- A) Texniki zona
- B) Fərdi idman qurğuları
- C) Böyük ölçülü monitorlar
- D) VIP qonaqlar üçün nəzərdə tutulmuş tribunalar
- E) Bütün tamaşaçıların istifadə edə biləcəyi iaşə obyektləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

102. UEFA-nın təlimatına əsasən 1-ci və 2-ci kateqoriyalı stadionlarda aşağıdakılardan hansının olması mütləq tələb olunur?

- A) Ümumi girişlərin hamısında turniketlər quraşdırılmalıdı
- B) Bütün girişlərdə elektron bilet oxuyucular olmalıdır
- C) Hər 660 oturmaq üçün 1 turniket nəzərdə tutulmalıdır
- D) Bütün girişlər elektron bilet oxuyucular vasitəsilə nəzarətdə saxlanılmalıdır
- E) Heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

103. Stadionlarda UEFA təlimatlarına uyğun olaraq aşağıdakılardan hansının olmasına zərurət yoxdur?

- A) Stadion bütün sektorlarda eşidilə bilən slegtron səsgücləndiricilərlə təchiz edilməlidir
- B) Elektrik enerjisinin kəsilməsi ehtimalına qarşı stadionu tam əhatə edəcək qəza işıqlandırma sistemi olmalıdır
- C) Bütün sektorlarda kifayət qədər təmiz və gigiyenik qaydalara uyğun ayaqyolu olmalıdır
- D) Hər sektorda ilkin tibbi yardım nöqtələri olmalıdır
- E) Hər sektorda ən az 100 oturmaqqlı VIP tribunalar olmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

104. Stadionda rəsmi futbol müsabiqələrinin keçirilə bilməsi üçün stadion əməkdaşları, VIP və digər qonaqların istifadə edə biləcəyi ən az neçə yerlik avtodayanacaq olmalıdır?

- A) 20
- B) 50
- C) 100
- D) 150
- E) 200

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

105. UEFA-nın təlimatına əsasən 3-cü və 4-cü kateqoriyalı stadionlarda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün neçə yerlik otaq ayrılmalıdır?

- A) 10
- B) Ən az 15
- C) 20
- D) Ən az 25
- E) Ən az 30

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

106. UEFA-nın təlimatına əsasən 1-ci və 2-ci kateqoriyalı stadionlarda fotoqraflar üçün neçə yerlik iş sahəsi nəzərdə tutulmalıdır?

- A) Ən az 5
- B) 10
- C) Ən az 15
- D) 20
- E) Nəzərdə tutulmaya bilər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

107. Kütləvi informasiya vasitələrinin stadionlarda fəaliyyətini təmin etmək üçün aşağıdakılardan hansının olması tələb olunmur?

- A) Canlı yayım maşını üçün müvafiq sahə
- B) Mətbuat konfransı zalı
- C) Redaktor otağı
- D) Televiziya studiası
- E) Mətbuat nümayəndələri üçün loja

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Регламент УЕФА по инфраструктуре стадионов. 2018

108. Futbol meydanı ilə bağlı qeyd olunan fikirlərdən hansı doğru deyildir?

- A) Oyun meydanı arası kəsilməyən və təhlükəli olmayan xətlərlə işarəlməlidir
- B) Əgər təhlükəli deyilsə, təbii örtüklü meydanların işarələnməsi üçün süni materialdan istifadə edilə bilər
- C) Bütün xətlərin eni eyni olmalıdır və 12 sm-dən artıq ola bilməz
- D) Oyun meydanının işarələndiyi xətlər məhdudlaşdırdıqları sahələrin tərkibinə daxildir
- E) Qapı xəttinin eni qapı dirəklərinin və tirin enindən iki dəfə az olmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Oyun Qaydaları 2018/19, IFAB, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi tərcüməsi. Bakı, 2018

109. Futbol sahəsinin künc bölməsi ilə bağlı hansı bənddə doğru olmayan məlumat qeyd edilmişdir?

- A) Künc bölməsi, hər künc bayrağından oyun meydanının daxilinə qövs çəkməklə müəyyən olunur
- B) Künc bayrağının hündürlüyü 1.5 metrədən çox olmamalıdır
- C) Künc bayrağı dirəyi məcburi işarədir
- D) Künc bayrağının ucu iti olmamalıdır
- E) Künc bölməsinin radiusu 1 metr olur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Oyun Qaydaları 2018/19, IFAB, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi tərcüməsi. Bakı, 2018

110. Texniki zona yan xəttədən hansı məsafədə olmalıdır?

- A) 1 m
- B) 2 m
- C) 3 m
- D) 4 m
- E) Heç biri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Oyun Qaydaları 2018/19, IFAB, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi tərcüməsi. Bakı, 2018

111. Texniki zonada yerləşməsinə icazə verilən şəxslərin sayı hansı şəkildə müəyyən edilir?

- A) Komandaların istəkləri ilə
- B) Məşqçi heyətinin göstərişi əsasında
- C) Yarışın reqlamenti ilə
- D) Yarış keçirilən stadionun əsasnaməsi ilə
- E) Təhlükəsizlik qaydalarına əsasən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Oyun Qaydaları 2018/19, IFAB, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi tərcüməsi. Bakı, 2018

112. Oyun zamanı harada kommersion reklamlarının yerləşdirilməsinə icazə verilir?

- A) Bayraq dirəklərində
- B) Oyun meydanının yan xətlərindən ən azı 1 m məsafədə
- C) Qapılarda
- D) Bayraq dirəklərində asılmış bayraqlarda
- E) Qapı torlarında

Testin çətinlik dərəcəsi: orta

İstinad: Oyun Qaydaları 2018/19, IFAB, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi tərcüməsi. Bakı, 2018

113. Futbol yarışı zamanı harada kommersion reklamı yerləşdirilə bilər?

- A) Tamaşaçı sektorlarının qarşısındakı lövhələrdə
- B) Komandaların meydana çıxması anından fasiləyə getməsinə qədər oyun meydanında
- C) Texniki zonada
- D) Hakimin videotəkrara baxış zonasında

E) Komandaların fasilədən qayıtmasından matçın sonuna qədər oyun meydanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Oyun Qaydaları 2018/19, IFAB, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi tərcüməsi. Bakı, 2018

114. Futbol müsabiqələri zamanı yarışların və klubların loqo və emblemlərinin harada yerləşdirilməsinə icazə verilir?

A) Oyun meydanında

B) Qapı torlarında

C) Bayraq dirəklərində

D) Bayraq dirəklərində asılmış bayraqlarda

E) Qapılarda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Oyun Qaydaları 2018/19, IFAB, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi tərcüməsi. Bakı, 2018

115. Video köməkçi hakimlərin təyin edildiyi matçlarda oyunu idarə edən hakim üçün aşağıdakılardan hansı mütləq nəzərə alınmalıdır?

A) Müşahidə platforması

B) Texniki zona

C) Ən azı bir videotəkrara baxış zonası

D) Texniki zonada hər komanda üçün ən az bir monitor

E) Şərh otağı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Oyun Qaydaları 2018/19, IFAB, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi tərcüməsi. Bakı, 2018

116. Video Əməliyyat Otağı ilə bağlı göstərilənlərdən hansı qaydalara uyğun deyil?

A) Video köməkçi hakimin, onun köməkçisinin və videotəkrar operatorunun işlədiyi yerdir

B) Komandanın rəsmi şəxsi Video əməliyyat otağına daxil ola bilər

C) Stadionun daxilində, stadiona yaxın və ya müəyyən qədər uzaq yerdə ola bilər.

D) Video əməliyyat otağına daxil olan oyunçu qovulmalıdır

E) Matç ərzində yalnız səlahiyyətli şəxslərin video əməliyyat otağına daxil olmasına icazə verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Oyun Qaydaları 2018/19, IFAB, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi tərcüməsi. Bakı, 2018

117. Futbol müsabiqələri zamanı istifadə edilən toplarla bağlı hansı bənd yanlışdır?

A) Kürəvi formaya malik olmalıdır

B) Müvafiq materialdan hazırlanmalıdır

C) Dairə boyu uzunluğu 70 sm-dən artıq və 68 sm-dən az olmamalıdır

D) Matçın başlama anında 410 qramdan çox və 400 qramdan az olmamalıdır

E) dəniz səviyyəsində 6 – 1.1 atmosfer (600 – 1,100 q/sm²) əzyiqə malik olmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Oyun Qaydaları 2018/19, IFAB, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi tərcüməsi. Bakı, 2018

118. Aşağıdakılardan hansı beynəlxalq yarışların keçildiyi müddət ərzində stadionlarda quraşdırılan müvəqqəti qurğulara aid deyil?

A) Tamaşaçı tribunaları

B) Stendlər

C) Mükafatlandırma mərasimlərinin keçirildiyi platformalar

D) Media qurğuları

E) Müvəqqəti tibb məntəqələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

119. Futbol stadionlarında göstərilənlərdən hansı çıxış işarəsi ilə göstərilir?

A) Keçid

- B) Pilləkən
- C) Oyun sahəsi
- D) Qapı
- E) Keçid yolu

Testin çətinlik dərəcəsi: asan

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

120. Stadionun maksimum təhlükəsiz tutumu dedikdə aşağıdakılardan hansı başa düşülür?

- A) Stadiondakı təhlükəsizlik tədbirlərinin əhatə dairəsi
- B) Təhlükəsizlik qüvvələrinin maksimum sayı
- C) Tədbirlər keçirilən zaman stadionun fiziki tutum həcmi
- D) Təhlükəsizlik tədbirlərinin maksimum sayı
- E) Stadionda və ya stadionun bir hissəsində təhlükəsiz şəkildə yerləşdirilə bilən tamaşaçıların sayı

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

121. Hansı bənddə göstərilən fikir FİFA Stadionlarda Təhlükəsizlik Qaydalarının tələbləri ilə ziddiyyət təşkil edir?

- A) Futbol müsabiqələri yalnız fiziki və texniki şərtləri qüvvədə olan təhlükəsizlik qaydalarına cavab verən stadionlarda keçirilə bilər
- B) Bir stadionun tamaşaçı tutumu onun fiziki olaraq maksimum tutumuna uyğun olmalıdır
- C) Stadionların tikintisi və texniki xüsusiyyətləri ilə əlaqədar mövcud qanun, qayda və təlimatlara riayət edilməlidir
- D) Stadionlarda irqi ayrışikliyi təbliğ edən şüar, bayraq və bannerlərin açılması qadağandır
- E) Stadionlara tamaşaçıların yandırıcı vasitələr, silah və / və ya hər hansı təhlükəli maddə ilə daxil olması yolverilməzdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

122. Aşağıdakılardan hansı stadionlarda tətbiq edilən təhlükəsizlik tədbirlərindən biri deyildir?

- A) Stadionların giriş və çıxışları insanların rahat hərəkətini məhdudlaşdıracaq şəkildə qurulmalıdır
- B) Bütün giriş-çıxış qapları hər hansı təhlükəyə səbəbiyyət vermədən sürətli bir şəkildə açılıb bağlana bilməlidir
- C) Giriş qaplarında yanğına qarşı dayanıqlı qıfıllar olmalıdır
- D) Bütün giriş nöqtələrində elektron yoxlama cihazları olmalıdır
- E) Stadiona giriş nöqtələrində stadiona buraxılması qadağan edilən şəxsi əşyaların saxlanılmasını təmin edəcək bölmələr olmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

123. Stadiondan təcili evakuasiya yollarının müəyənləşdirilməsində aşağıdakılardan hansının roluna ehtiyac duyulmur?

- A) Yerli təhlükəsizlik xidməti əməkdaşlarının
- B) Stadionun əməkdaşlarının
- C) Təcili tibbi xidmət əməkdaşlarının
- D) Yanğından mühafizə xidməti əməkdaşlarının
- E) Məşqçilər heyətinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

124. Fövqəladə hallar zamanı insanların təxliyyəsi üçün toplanma məntəqələri harada təşkil olunmalıdır?

- A) Stadionun ətrafında
- B) İnsanların stadiondan çıxarılması təhlükəsizlik tədbirləri baxımından yetərli hesab edilir
- C) Stadiondan ən az 5 km kənarda
- D) Təhlükə anında hər kəsin yerində qalması daha təhlükəsiz davranış hesab edilir
- E) Stadionun yaxınlığında toplanma məntəqələrinin olması yolverilməzdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

125. Təhlükəsizlik xidməti əməkdaşlarına aşağıdakılardan hansı ayrılmalıdır?

- A) İstirahət otaqları
- B) Nəzarət və idarəetmə otaqları
- C) İlk yardım otaqları
- D) Soyunub-geyinmə otaqları
- E) Heç biri

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

126. FIFA Stadion Təhlükəsizlik Qaydalarına əsasən stadionlarda polis üçün ayrılmış nəzarət və idarəetmə otağı hansı otaqla yanaşı olmalıdır?

- A) İaşə xidməti göstərən bölmələrlə
- B) Media nümayəndələri üçün nəzərdə tutulmuş otaqlarla
- C) Elanların səsləndirildiyi otaqla
- D) Qonaq komandanın rəsmi şəxslərinin olduğu otaqlarla
- E) Hakimlər komandasına ayrılmış otaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

127. Stadionun daxilində və xaricində, eyni zamanda giriş qapılarına yaxın nöqtələrdə quraşdırılan kameralar hardan idarə olunmalıdır?

- A) Stadion rəhbərliyinin nəzarətində olmalıdır
- B) Yanar maddələrin istifadəsi təhlükəsinə qarşı yanğından mühafizə xidmətinin idarəetmə nöqtələrindən
- C) FIFA tərəfindən təyin edilmiş xüsusi təhlükəsizlik şirkəti əməkdaşları tərəfindən
- D) Polis nəzarət otaqlarından
- E) Klublar və federasiyalar azarkeşlərin kameralar vasitəsilə nəzarətdə saxlanılmalarına qətiyyətlə qarşı çıxırlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

128. Stadionlarda komandaların və rəsmi şəxslərin girişi necə təşkil olunmalıdır?

- A) Azərkeşlərin stadionla giriş yollarından ayrılmalıdır
- B) VIP statuslu qonaqlarla birlikdə təşkil edilməlidir
- C) Komandalar və rəsmi şəxslərin girişi zamanı azərkeşlərin stadionlara girişi dayandırılmalıdır
- D) Yalnız hakimlər və qonaq komanda üçün ayrı giriş nəzərdə tutulur
- E) Stadionlara xüsusi giriş yolları nəzərdə tutulmur

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

129. Stadionlarda səsgücləndirici vasitələrlə edilən elanlarla bağlı qeyd edilənlərdən hansı doğru deyildir?

- A) Stadionlarda səsgücləndirici vasitələrlə elan sisteminin olması FIFA-nın tələblərindəndir
- B) Elanlar iştirakçı komandaların dillərində edilməlidir
- C) Elanların bütün girişlər, bilet satış nöqtələri və toplanma məntəqələrində eşidilməsi təmin edilməlidir
- D) Fövqəladə vəziyyətlərdə elanların ən yüksək səs səviyyəsində edilməsi təmin edilməlidir
- E) Səsgücləndiricilərlə verilən elanların stadionun çıxışlarında eşidilməsinə ehtiyac yoxdur

Testin çətinlik dərəcəsi: asan

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

130. Aşağıdakılardan hansını stadionlarda təhlükəsizlik baxımından ən riskli faktor kimi qiymətləndirmək mümkündür?

- A) Su basqını
- B) Yanğın
- C) Zədələnmələr
- D) Tribunalaların çökmə riski

E) Qida zəhərlənmələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

131. Aşağıdakılardan hansı təhlükəsizlik baxımından risk faktorlarından biri hesab edilmir?

A) Siyasi gərginliklər

B) Terror təhdidi

C) Kulublarnın azarkeşləri arasındakı gərginliklər

D) Azarkeşlərin oyuna maraqlarının yüksək olması

E) İrqi ayrıseçkiliklə bağlı şüarların səslənmə ehtimalı

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

132. Biletlərin satışı və stadionlara girişlə bağlı göstərilənlərdən hansı doğru deyildir?

A) Oyun günü təhlükəsizlik və xidmət əməkdaşları istisna olmaqla biletsiz azarkeşlərin stadionna buraxılmasına yol verilmir

B) Ev sahibi və qonaq komanda tərəfdarlarına ayrılacaq bilet sayını müəyyənləşdirmək yarışın təşkilat komitəsinin səlahiyyətlərinə aiddir

C) Satışa çıxarılan bilet sayı stadionun təhlükəsiz maksimum tutumundan 10%-dək artıq ola bilər

D) Yarışın təşkilat komitəsi təhlükəsizlik qüvvələri ilə birlikdə saxta bilet satışının qarşısını almaq üçün tədbirlər görməlidir

E) Təhlükəsizlik qüvvələrinin xidməti vəsiqələri oyun günü stadionna giriş üçün əsas təşkil edə bilər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

133. Yarış günlərində stadionlara girişdə aşağıdakılardan hansının yoxlanılması tələb olunmur?

A) Biletin

B) Stadionna keçirilməsi qadağan olunmuş əşyanın olub olmaması

C) Spirtli içkilərin mövcudluğu

D) Azarkeşlərin spirtli içki və ya narkotik vasitələrin təsiri altında olub olmadığı

E) Azarkeşlərdə öz komandalarının emblem və simvolları əks olunan bayraq və geyimlərin olması

Testin çətinlik dərəcəsi: asan

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

134. Müsabiqələrin sonunda tamaşaçıların stadiondan çıxışlarında nəyə nəzarət edilir?

A) Tamaşaçıların üstlərin və çantalarına baxış keçirilir

B) Stadiondan nizamlı şəkildə çıxışlarına gözlə nəzarət edilir

C) Biletsiz azarkeşlərə

D) Məğlub komanda tərəfdarlarının spirtli içki qəbuluna

E) Heç birinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

135. Stadionu girişdə üzərinə və çantasına baxışa etiraz edən azarkeşlə bağlı stadionun təhlükəsizlik xidməti əməkdaşları hansı tədbiri görməlidirlər?

A) Bu şəxslərin stadionu girişinə icazə verilmir

B) Tərəfdarın şifahi ifadəsinə etibar edilərək stadionu keçməsinə icazə verilir

C) Məcburi arama tətbiq edilir

D) Azarkeşlə psixoloji söhbət aparılır

E) Stadionların girişindəki yoxlamalar könüllü xarakter daşdığı üçün yoxlamadan imtina edən şəxslərin stadionu girməsində heç bir məhdudiyət yoxdur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

136. Spirtli içkilərin və ya narkotik vasitələrin təsiri altında olan biletli tərəfdarlarla münasibətdə stadionun təhlükəsizlik xidməti əməkdaşları hansı tədbirləri görməlidirlər?

- A) Hansı səviyyədə olmasından asılı olmayaraq spirtli içki qəbul etmiş tamaşaçı bileti olduğu təqdirdə stadiona buraxılmaldır
- B) Yalnız narkotik vasitələrdən istifadə etmiş şəxslər stadiona buraxıla bilməzlər
- C) Ancaq xüsusi nəzarət altında saxlanılmaqla stadiona buraxıla bilərlər
- D) Stadiona girişlərinə icazə verilməməlidir
- E) Yalnız qonaq komandanın tərəfdarları stadiona buraxılırlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

137. Stadion personalı ilə bağlı yazılanlardan hansı yanlıştır?

- A) Stadionun açıldığı andan etibarən təhlükəsizlin və nizam-intizamı təmin etməlidirlər
- B) Futbol müsabiqələrində verilən tapşırıqlar baxımından təcrübəli olmalıdırlar
- C) Fosforlu və asan ayır edilə bilən tək tipli formalar geyinməlidirlər
- D) Stadionun təhlükəsizlik komandası məsuliyyətli şəxslərdən formalaşdırılmalıdır
- E) Heç biri

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

138. 1. Stadionun giriş-çıxışlarında təhlükəsizliyin təmini məqsədilə yoxlamalar həyata keçirtmək;

2. Vacib sahələrin mühafizəsi;

3. Stadiona girişi təlimatlarla qadağan olunmuş şəxslərin girişinə məhdudlaşdırmaq;

4. Stadiona gələnlərin üzərlərini və çantalarını yoxlamaq.

Qeyd olunanlar aşağıdakılardan hansının əsas vəzifə məsuliyyətləridir?

- A) Təhlükəsizlik xidməti əməkdaşlarının
- B) Təcili yardım xidməti əməkdaşlarının
- C) Komandaların rəsmi şəxslərinin
- D) Qonaq komandanın inzibatçısının
- E) Yangıdan mühafizə xidməti əməkdaşlarının

Testin çətinlik dərəcəsi: asan

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

139. Aşağıdakılardan hansı stadionun təhlükəsizliyinə cavabdeh xidmət əməkdaşlarının vəzifə səlahiyyətlərinə aiddir?

1. Stadiona aparılması qadağan edilmiş maddələrin girişdə alınıb saxlanılmasını təmin etmək;
2. Azarkeşlərin biletlərinə uyğun yerlərdə oturmalarını təmin etmək;
3. Qaydaları pozan tamaşaçıları həbs etmək;
4. Təcili tibbi yardım, yanğından mühafizə və digər xidmət əməkdaşlarına tapşırıqlar vermək;
5. Bütün giriş, çıxış və təxliyyə yollarına nəzarət etmək.

A) 2, 4, 5

B) 1, 2, 5

C) 3, 4, 5

D) 1, 2, 4

E) 1, 4, 5

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

140. Hansı bənddə stadionun təhlükəsizlik xidməti əməkdaşının vəzifə səlahiyyətlərinə aid olmayan fəaliyyət göstərilmişdir?

- A) Azarkeşlərin girişinə icazə verilməyən sahələrə keçməməsinə nəzarət etmək
- B) Yarış iştirakçıları və hakimlərin sahəyə daxil olarkən və sahədən çıxarkən mühafizəsini təşkil etmək
- C) Qanunvericiliyə zidd davranışlarla bağlı polisə məlumat vermək
- D) Tamaşaçı sektorlarında müsabiqənin başlanğıcından sonunadək nəzarəti təmin etmək
- E) Heç birində

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

141. İdman yarışlarının keçirildiyi gün yarışların idarəetmə otağında aşağıdakılardan hansının saxlanılmasına ehtiyac yoxdur?

- A) Bütün fəvqəladə hal planları
- B) Yarış iştirakçılarının idman nəticələrinin planları

C) Kameraların baxış istiqamətlərinin qeyd edildiyi cizgilər

D) Stadionda davranış qaydaları

E) Təhlükəsizlik xidməti əməkdaşlarının yerləşmə planları

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

142. Aşağıdakılardan hansıların stadionun təhlükəsizliyi baxımından layihələrinin hazırlanması tələb olunmur?

1. Stadionun bütün giriş və çıxış planları;
2. Ev sahibi komandanın son illərdə nailiyyətləri;
3. Azarkeşlərin son 6 ayda oyunlara gəliş qrafiki;
4. Stadionun təxliyyə yolları;
5. Stadionun keçmiş əməkdaşlarının məlumatları.

A) 1, 4, 5

B) 2, 3, 4

C) 2, 3, 5

D) 1, 2, 3

E) 3, 4, 5

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

143. Stadionlarda qapalı dövrə video müşahidə sistemi harda quraşdırılır?

A) Bütün giriş-çıxışlarda

B) Azarkeş tribunalarında

C) Pilləkən və keçid yollarında

D) Stadionun ətrafında

E) Ayaqyolunda

Testin çətinlik dərəcəsi: asan

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

144. Hansı bənddə göstərilən stadionlarda qapalı dövrə video müşahidə sisteminin əsas funksiyalarından biri deyil?

- A) Oyun zamanı mübahisəli vəziyyətlərin təkrar izlənilmə bilməsini təmin etmək
- B) Yarışların idarəedilməsi məntəqəsində personalın hadisələrə çevik reaksiya verməsini təmin etmək
- C) Təhlükəsizlik personalının situasiyanı qiymətləndirə bilməsini təmin etmək
- D) Baş vermiş insidentlərlə bağlı video qeydlərin aidiyyəti üzrə təqdim edilməsini təmin etmək
- E) Təhlükəsizliklə bağlı yaranmış suallara operativ cavablar verə bilmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

145. Aşağıdakılardan hansı stadionlarda yarışlar zamanı qadağandır?

- A) Komanda əleyhində şüarlar səsləndirmək
- B) Qalibyyəti yüksək səslə qeyd etmək
- C) Siyasi motivli təbliğat
- D) Qonaq komanda üzvlərini alqışlamaq
- E) Ayaq üstə matç izləmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

146. Yerli təhlükəsizlik orqanları ilə əməkdaşlıqda stadionda və ya onun yaxınlığında tərəfdarlarının təxribat və aqressiv hərəkət etməməsinə zəmanət vermək kimin səlahiyyətlərinə aiddir?

- A) Ev sahibi komandanın rəsmi şəxslərinin
- B) Yarışın təşkilat komitəsinin
- C) Yerli qanunvericilik
- D) İdmançılar və məşqçilər hetəti
- E) Stadionun rəhbərliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

147. Stadiona kimlərə girmək qadağan edilir?

- A) Qonaq komandanın azarkeş klublarının liderlərinə
- B) Yüksək səviyyəli oyunlarda təhlükəsizlik nəzərə alınaraq hərəkət məhdudiyəti olan şəxslərə
- C) Yüksək rəqabətli oyunlarda qadınlara və uşaqlara
- D) Müsabiqənin təhlükəsizliyinə və azarkeşlərin rahat matç izləmələrinə xələl gətirən şəxslərə
- E) 18 yaşından kiçik yeniyetmə və uşaqlara

Testin çətinlik dərəcəsi: çətin

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

148. Stadiona giriş qadağasını kim ləğv edə bilər?

- A) Qadağanı tətbiq edən təşkilat
- B) Yerli polis təşkilatının rəhbəri
- C) Gənclər və idman nazirliyinin əməkdaşları
- D) Yerli icra orqanının rəhbərləri
- E) Heç kim

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

149. Yüksək riskli idman qarşılaşmalarında hansı tədbirlərin görülməsi tələb olunur?

1. Tərəfdarların qarşılaşmanı birlikdə izləmələrini təmin etmək;
2. Təhlükəsizlik xidməti əməkdaşlarının sayını artırmaq;
3. Rəqib komanda tərəfdarlarını fərqli sektorlarda bir-birindən məcburi izolyasiya etmək;
4. Qarşılaşmadan sonra qonaq komanda azarkeşlərini bir müddət stadionda saxlamaq;
5. Xüsusi heç bir tədbirin görülməsinə ehtiyac yoxdur.

A) 1, 2, 3

B) 3, 4, 5

C) 1, 3, 5

D) 2, 4, 5

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

150. Hansı hallarda stadion FİFA-nın təşkil etdiyi müsabiqələrə ev sahibliyi etməkdən məhrum edilə bilər?

1. Stadionun fiziki quruluş və infrastrukturu FİFA təlimatına uyğun olmadıqda;
2. Stadionun təşkilatı şərtləri FİFA təlimatı ilə ziddiyyət təşkil etdikdə;
3. Ciddi təhlükəsizlik problemlərinin yaşanma riski olduqda;
4. Çılgın azarkeş qrupları olduqda;
5. Stadionların təhlükəsiz tamaşaçı tutumu 20 mindən az olduqda.

A) 1, 2, 3

B) 1, 3, 5

C) 2, 3, 4

D) 2, 4, 5

E) 3, 4, 5

Testin çətinlik dərəcəsi: orta

İstinad: FIFA Stadium Safety and Security Regulations. Zurich

151. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

152. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında

- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

153. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

154. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

155. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

156. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

157. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

158. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

159. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

160. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrdən artıq olduqda
- B) 40 metrdən artıq olduqda
- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

161. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yüklə qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yüklə qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yüklə qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yüklə qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yüklə qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

162. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrədən az olmamalıdır
- B) 3 metrədən az olmamalıdır
- C) 4 metrədən az olmamalıdır
- D) 1 metrədən az olmamalıdır
- E) 2,5 metrədən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

163. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

164. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

165. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

166. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda

E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

167. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

A) Sadəcə həkimi gözləmək

B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq

C) Şına qoyub tərpnəməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq

D) Təmiz havaya çıxarmaq bintlə sarımaq

E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

168. Bədbəxt hadisə nədir?

A) Texniki qurğuların dayanması, yaxud nasazlığı

B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir

C) Texnoloji rejiminin pozulması

D) Nəzarət edilə bilməyən partlayış və yanğın

E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

169. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

A) Təhlükəsizlik vasitələri

B) Mühafizə vasitələri

C) Kollektiv vasitələri

D) Xilasetmə vasitələri

E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

170. Yanan metalları nə ilə söndürmək olar?

A) Xüsusi təyinatlı tozlarla

B) Ümumi təyinatlı tozlarla

C) Köpüklə

D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

171. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

A) Bölməni hermetikləşdirmək

B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq

C) Bölməni su ilə doldurmaq

D) Koşma ilə üstünü bağlamaq

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

172. Yanğın həyəcan siqnalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək

B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq

- C) İşi dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərək etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997) Respublikasında yanğın təhlükəsizliyi qaydaları

173. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

174. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

175. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli

- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

176. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

177. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

178. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

179. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

180. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

181. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

182. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

183. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

- A) Slaydoskopdan, telefondan, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

184. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqaladə Hallar Nazirliyinin qaynar xətti

185. Binalarda yanğına qarşı nə olmalıdır?

A) Pilləkan qəfəsində dəmir qapı

B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri

C) Təlimatın keçirilməsi üçün xüsusi otaq

D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi

E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

186. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

A) Sex rəisi

B) Növbə rəisi

C) Fəhlə və qulluqçular

D) Texnoloq

E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

187. Yanğın aşkar etdikdə nə etməli?

A) Dərhal bələdiyyəyə xəbər vermək

- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

188. Fərdi muhafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ildandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999